

| | |
|---------------------------------|--|
| Xəstəlik sinifi (XBT-10) | AB – Bəzi infeksiyon və parazitər xəstəliklər |
|---------------------------------|--|

| | |
|---|--------------------|
| İlkin versiyanın tərtibatçı (İSİM) | Kazımova Z. |
|---|--------------------|

| | |
|-------------------------|---|
| XBT-10 rubrikası | Xəstəliklər |
| B00.8 | Herpes infeksiyalarının digər formaları Herpetik hepatit (K77.0*) Barmağın distal falanqasının yumşaq toxumasının irinli herpetik iltihabı (L99.8*) |

Müalicə

Müalicə:

Sadə herpes virusu ilkin epizodunun və nadir residivlərlə təkrarlanan herpesin müalicəsi (hər 6 ayda bir dəfə və ya daha az):

aşağıdakı dərmanlardan biri:

- **Asiklovir (Acyclovir)** 200 mq, gündə 5 dəfə, 5-10 gün ərzində rekombinant İFN alfa-2b ilə birlikdə rektal süppozitoriya şəklində 500 000-1 000 000 IU, gündə 2 dəfə, 10 gün ərzində

və ya

- **Valasiklovir (Valacyclovir)** 500 mq, gündə 2 dəfə, 5-10 gün ərzində rekombinant İFN alfa-2b ilə birlikdə rektal süppozitoriya şəklində 500 000-1 000 000 IU, gündə 2 dəfə, 10 gün.

və ya

- **Famsiklovir (Famciclovir)** 250 mq, gündə 3 dəfə, 5-10 gün ərzində rekombinant İFN alfa-2b ilə birlikdə rektal süppozitoriya şəklində 500.000-1.000.000 IU, gündə 2 dəfə, 10 gün ərzində.

Yerli:

- **Asiklovir** 5% məlhəm, sağalana qədər, gündə 4-6 dəfə tətbiq olunur və ya

- Kliniki simptomlar yox olana qədər rekombinant IFN alfa-2b geli gündə 3-5 dəfə yerli olaraq.

Təkrarlanan herpesin müalicəsi (kəskinləşmə 3 ayda bir dəfə və ya daha tez-tez) 2 mərhələdə həyata keçirilir.

1-ci mərhələ:

aşağıdakı dərmanlardan biri:

Asiklovir 200 mq, gündə 5 dəfə, 7-10 gün ərzində rekombinant IFN alfa-2b ilə birlikdə rektal süppozitoriya şəklində 500.000-1.000.000 IU, gündə 2 dəfə, 10 gün.

və ya

Valasiklovir 500 mq, gündə 2 dəfə, 7-10 gün ərzində rekombinant IFN alfa-2b ilə birlikdə rektal süppozitoriya şəklində 500.000-1.000.000 IU, gündə 2 dəfə, 10 gün ərzində

və ya

Famsiklovir 125 mq, gündə 2 dəfə, 5 gün ərzində rekombinant IFN alfa-2b ilə birlikdə rektal süppozitoriya şəklində 500.000-1.000.000 IU, gündə 2 dəfə, 10 gün.

Yerli olaraq:

Asiklovir 5% məlhəm, sağalana qədər, gündə 4-6 tətbiq olunur

və ya

Kliniki simptomlar yox olana qədər rekombinant IFN alfa-2b geli gündə 3-5 dəfə yerli olaraq.

Yerli selikli dəri herpesinin tez-tez residivləri, yayılmış dəri herpesləri, nadir, lakin ağır residivlər, eləcə də başqa bir kəskinləşmənin fobiyası ilə əlaqəli psixikada ikincil dəyişikliklər (məsələn, menstrual genital herpes olduqda) təzyiqli rejimində nukleozid analogları göstərilir - 9 aydan 2 ilə qədər davamlı olaraq gündəlik istifadə olunmalıdır:

Asiklovir 400 mq, gündə 2 dəfə və ya 200 mq, gündə 4 dəfə

və ya

Valasiklovir gündə 500 mq

və ya

Famsiklovir gündə 125 mq.

Bu rejimdə virusun təkrarlanması davamlı olaraq yatırılır, xəstələrin 80-90%-də epizodların sayını azaldır.

Əlavə dərmanlar:

İmmunomodulyatorlar:

aşağıdakı dərmanlardan biri:

- rekombinant İFN alfa-2b rektal süppozitoriyalar 200 mq, bir süppozitoriya 2 dəfə, interval – 48 (24) saat.

və ya

- ***Inosin pranobeks (Inosine pranobex)*** 500 mq, daxilə, yeməkdən sonra, 10 gün ərzində, gündə 3-4 dəfə;

Prostaglandin inhibitorları (açıq bir eksudativ komponent olduqda):

İndometazin (Indomethacin) 250 mq, gündə 3 dəfə, kurs 10-14 gün.

2-ci mərhələ: (kəskin klinik simptomlar azaldıqdan sonra):

İmmunomodulyatorlar:

aşağıdakı dərmanlardan biri:

rekombinant İFN alfa-2b rektal süppozitoriyalar 200 mq, bir süppozitoriya 2 dəfə, interval – 48 (24) saat.

və ya

Inosin pranobeks 500 mq, daxilə, yeməkdən sonra, 10 gün ərzində, gündə 3-4 dəfə.

Tez-tez residivlərlə (ayda bir dəfə) baş verən yüngül və orta ağırlıqdakı herpes simplexinin lokallaşdırılmış formalarının müalicəsi 4 mərhələdə aparılır:

1-ci mərhələ:

Daxili virus əleyhinə dərmanlar

aşağıdakı dərmanlardan biri:

Asiklovir 0,2 q, gündə 5 dəfə, 7-10 gün;

və ya

Famsiklovir 0,25 q, gündə 3 dəfə, 7-10 gün;

və ya

Valasiklovir 0,5 q, gündə 2 dəfə, 7-10 gün ərzində.

Yerli:

Asiklovir məlhəmi, gündə 5 dəfə, 7-10 gün ərzində və antiseptiklərlə, anilin boyalarla ocaqların işlənməsi:

vezikular işlənilir:

brilliant yaşılın 1%-li spirt məhlulu və ya 5-10% kalium permanganat məhlulu.

IFN:İnsan rekombinant interferonu - rektal süppozitoriyalar alfa-2b -

150.000 IU, 500.000 IU, 1.000.000 IU; 1 süppozitoriya gündə 2 dəfə rektal;

və ya

IFN induktorları:

Tiloron (Tilorona) ilk iki gündə gündə 1 dəfə, 250 mq, sonra 2-4 həftə ərzində hər gün 125 mq;

və ya

immunomodulyatorlar:

- Antipiretiklər 38,5°C-dən yuxarı temperaturda təyin edilir: hər dozada **Parasetamol (Paracetamol)** 0,5 q

və ya

- **Ibuprofen (Ibuprofen)** daxilə olaraq, hər dozada 0,5 q və ya süppozitoriyalarda.

Kəskin klinik simptomlar aradan qaldırıldıqdan sonra 2-ci mərhələ:

İmmunomodulyatorların, o cümlədən timus mənşəli dərmanların, bitki mənşəli adaptogenlərin köməyi ilə ikincili immun çatışmazlığının korreksiyası.

Ümumi somatik xəstəliklərin diaqnostikası və müalicəsi

3-cü mərhələ, xəstəliyin klinik və immunoloji remissiyası olduqda, sadə herpes virusun kəskinləşməsi mərhələsi bitdikdən 2 aydan gec olmayaraq: Peyvənd (hüceyrə toxunulmazlığının korreksiyası). Herpes infeksiyası üçün aktiv immunoterapiya spesifik herpes peyvəndi ilə həyata keçirilir.

Polivalent herpetik peyvənd qolunun əyilmə səthində dəri içi (d/i) olaraq, hər 3 gündə 0,2 ml 1 dəfə, cəmi 5 inyeksiya, sonra 2 həftəlik fasilə və hər 7 gündə bir dəfə 0,2 ml-lik 5 inyeksiya təyin edilir. Əgər herpetik səpgilər olsa, inyeksiyalar arasındakı fasilələri 2 dəfə artırmaq lazımdır. 6 aydan sonra - revaksinasiya (5 inyeksiya).

IFN induktorları (peyvənddən əvvəl və ya peyvəndlə eyni vaxtda kurs tətbiqi).

Probiyotiklərin təyin edilməsi ilə normal bağırsaq mikrobiosenozunun bərpası;

Metabolik hipovitaminozun korreksiyası: pəhrizin korreksiyası, multivitamin preparatlarının kurslarının təyin edilməsi.

4-cü mərhələ:

Hər 6 aydan bir rekonvalesentlərin kliniki-laborator müayinəsi, infeksiya ocaqlarının sanasiyası.

- **Asiklovir**, 200 mq;

və ya

- Dərinin xarici istifadəsi üçün 5% **Asiklovir** məlhəmi;

və ya

- **Asiklovir** 3% selikli qişalarda istifadə üçün məlhəm;

- **Valasiklovir** 500 mq;

- **Famsiklovir** 250 mq;
- Rekombinant IFN alfa-2b rektal süppozitoriya 500.000 IU, 1.000.000 IU.
- Xarici və yerli istifadə üçün rekombinant IFN alfa-2b, 12,0 q.

Ambulatoriya səviyyəsində yüngül ağırlıqlı uşaqlar herpes müalicəsi alırlar.

Qeyri-dərman müalicə:

Rejim: yarım yataq istirahəti (qızdırma zamanı).

QEYD! gigiyenaya riayət etmək: ağız boşluğun, gözlərin və burnun.

Pəhriz: Masa № 13;

Dərman müalicəsi:

· desensibilizasiya məqsədi ilə **Xloropiramin (Chloropyramine)** gündə 1-2 mq/kg, daxilə və ya parenteral olaraq gündə 2 dəfə, 5-7 gün müddətində; **yerli:** 5% **Asiklovir** məlhəmi, 4-6 dəfə istifadə edin; və ya brilliant yaşılın 1%-li spirt məhlulu və ya 2% kalium permanganatın məhlulu; anilin boyalarının sulu məhlulları ilə selikli qişalarda səpgilərin müalicəsi. stomatit, gingivit, **Asiklovir** həb, 100 mq (2 yaşa qədər uşaqlar), 200 mq (2 yaşdan yuxarı uşaqlar), 5 gün ərzində insan rekombinant IFN alpha-2b ilə birlikdə rektal süpozituar şəklində 150.000 IU, 500000 IU, 1000000 IU; 10 gün ərzində, gündə 2 dəfə rektal 1 şam;

Residiv kursu halında, rekombinant IFN alfa-2b ilə müalicə kursu rektal süppozitoriyalar 150.000 IU, 500.000 IU, 1.000.000 IU, gündə 2 dəfə, rektal 1 şam.

Hər 6 aydan bir rekonvalesentlərin kliniki-laborator müayinəsi, infeksiya ocaqlarının sanasiyası.

Ədəbiyyat

Klinik protokollar (Kazaxstan)

“Герпетическая инфекция у взрослых”

Клинические протоколы МЗ РК - 2015 (Kazaxstan)

<https://diseases.medelement.com/disease/%D0%B3%D0%B5%D1%80%D0%BF%D0%B5%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B0%D1%8F-%D0%B8%D0%BD%D1%84%D0%B5%D0%BA%D1%86%D0%B8%D1%8F-%D1%83-%D0%B2%D0%B7%D1%80%D0%BE%D1%81%D0%BB%D1%8B%D1%85/14166>

“Инфекции, вызванные вирусом простого герпеса у детей”

Клинические протоколы МЗ РК - 2017 (Казахстан)

<https://diseases.medelement.com/disease/%D0%B8%D0%BD%D1%84%D0%B5%D0%BA%D1%86%D0%B8%D0%B8-%D0%B2%D1%8B%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%BD%D1%8B%D0%B5-%D0%B2%D0%B8%D1%80%D1%83%D1%81%D0%BE%D0%BC-%D0%BF%D1%80%D0%BE%D1%81%D1%82%D0%BE%D0%B3%D0%BE-%D0%B3%D0%B5%D1%80%D0%BF%D0%B5%D1%81%D0%B0-%D1%83-%D0%B4%D0%B5%D1%82%D0%B5%D0%B9/15059>